

www.
dost.
gov.
az



Təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi

 **142**
ÇAĞRI MƏRKƏZİ



DOST
DAYANIQLI VƏ OPERATİV
SOSIAL TƏMİNAT AGENTLİYİ

Müəssisələr barədə ümumi məlumat

Təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyalarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisələridir.

Müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Hazırda təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M. Əzizbəyov küçəsi 84.

2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi

Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi 17.

Müəssisələrə kimlər qəbul edilirlər?

Müəssisələrə psixi və yüngül formalı əqli pozuntuları olan sağlamlıq imkanları məhdud, təhsilə cəlb oluna bilməyən 5-18 yaşlı uşaqlar qəbul edilirlər.

Aşağıdakı şəxslər müəssisələrə qəbul edilmirlər

Yoluxucu və onkoloji xəstəlikləri, habelə ayda 5 dəfədən çox qıcolma ilə müşayiət olunan epilepsiya xəstəliyi və ürəkkeçmə sindromu olan uşaqlar müəssisəyə qəbul edilə bilməzlər.

Müəssisələrə qəbul üçün müraciətin edilməsi

Uşaqların müəssisəyə qəbulu onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), qohumlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə uşağın razılığı ilə digər şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya "DOST" mərkəzlərinə ərizə ilə müraciətinə əsasən həyata keçirilir.

Tələb olunan sənədlərin siyahısı:

- 1 **Şəxsiyyəti təsdiq edən sənəd;**
- 2 **Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;**
- 3 **Uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;**
- 4 **3 x 4 ölçüdə 2 ədəd fotosəkil;**
- 5 **Uşağın əlilliyinin qiymətləndirilməsi barədə tibbi sosial ekspert komissiyasının qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron formada əldə etmək mümkün olmadıqda tələb edilir).**

Müəssisələri tərk etmək

Müəssisələrdə xidmətə götürülmüş uşaqlar aşağıdakı hallarda müəssisələri tərk edə bilərlər:

Uşağın səhhətində onun müəssisədə saxlanılmasına maneə törədən dəyişiklik baş verdiyi halda (bu zaman onlar müəssisədən çıxarılarq müvafiq müalicə

profilaktika müəssisələrinə göndərilirlər).

Uşağın yaxın qohumları tərəfindən onun müəssisədən buraxılması ilə əlaqədar müraciət ərizəsi yazıldıqda.

Müəssisələrdə göstərilən xidmətlər

Uşaqların ilkin tibbi müayinəsi və onlara ilkin tibbi yardımın göstərilməsi;

Uşaqların ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi;

Uşaqların emosional vəziyyətinə və davranışına nəzarət edilməsi, onların depressiya vəziyyətindən çıxarılması üçün uyğun psixoloji yardımın göstərilməsi;

Stasionar müalicəyə ehtiyacı olan uşaqların müvafiq müalicə-profilaktika müəssisəsinə yerləşdirilməsinin təmin edilməsi;

Uşaqların gündəlik həyatda lazım olan verdiş və bacarıqlarının, dünyagörüşünün, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv (diqqət, yaddaş, təfəkkür, təxəyyül, qavrama) bacarıqlarının inkişaf etdirilməsi;

Sağlamlıq vəziyyətlərinə uyğun olaraq, uşaqların ilkin biliklərə yiyələnmələrinə köməklik göstərilməsi;

Uşaqların mədəni-asudə vaxtlarının təşkili ilə əlaqədar müvafiq

tədbirlərin həyata keçirilməsi;

Sənədlərin (şəxsiyyət vəsiqəsi, əmlak məsələləri ilə bağlı sənədlər, işlə təmin olunması üçün lazım olan sənədlər və s.) əldə edilməsinə, itirilmiş sənədlərin bərpasına, habelə müavinət və digər sosial ödənişlərin alınmasına köməklik göstərilməsi.

Stomatoloji xidmətin təşkili;

Tibbi-sosial ekspertizanın təşkili;

Tibbi göstərişlərə əsasən, uşaqların sanator-kurort müalicəsinə göndərilməsinə köməklik göstərilməsi;

Bunları bilmək lazımdır:

Uşaqların yataq otaqları ilə təmin edilməsi onların yaşlarına, cinsinə və sağlamlıq vəziyyətlərinə əsasən həyata keçirilir.

Uşaqlar müəssisələrə müvəqqəti və ya 18 yaşına qədər müddətə qəbul edirlər.

 +99412 5255026, +99412 5255027

 Bakı şəh., İsmayıl Qutqasınlı küç., 86

 www.dost.gov.az